



Leyla Abduyeva

Bakı Mühəndislik Universitetinin magistri

## Multikulturalizmin beynəlxalq miqrasiyaya təsiri

Multikulturalizm həm elm adamları, həm siyasetçilər, həm də ayrı-ayrı sahələr üzrə mütəxəssislər tərəfindən müzakirə edilən emosional bir mövzudur. Məsələn, tədqiqatçı Maykl Verkuytenə görə, multikulturalizm eyni ictimai sferalarda fərqli mədəniyyətlərin bir arada yaşaya bildiyi və qruplar arasında mədəni fərqliliklərin qəbul edildiyi cəmiyyətlərdə bərqərar olur.<sup>1</sup> Başqa tədqiqatçılar – Clare Beckett və Marie Maceyə görə isə multikulturalizm mövcud mədəniyyəti yönəldən siyasi görüşlərdən asılı olaraq fərqli ölkələrdə fərqli mənalar daşıyır<sup>2</sup>. Bu anlayış İkinci Dünya müharibəsindən sonra Avropada monogenetik mədəniyyəti cəmiyyətlərə bir cavab kimi ortaya çıxıb.

1960-ci illərdən bu yana multikulturalizm Qərb ictimai mühitində daha da populyarlaşmağa başlayıb. Bunun əsas səbəbi etnik və irqi ayrı-seçkiliyə qarşı insan haqları islahatlarının daha da genişləndirilməsi idi. Həmin dövrdə multikulturalizm anlayışı əvvəllor mövcud olmuş iyerarxik sistemi ortadan qaldırmak üçün düşünülmüş bir siyasi hərəkatın ideoloji bazası xarakteri almışdı. Bu tip siyasi hərəkatların nüvəsini üç əsas ideologiya təşkil edirdi: 1) 1948-ci ildən 1965-ci ilə qədər müstəmləkəciliyə qarşı mübarizə; 2) fərqli irqlərin fərqli yerlərdə yaşamasına qoyulan qadağalara və irqi ayrı-seçkiliyə qarşı mübarizə; 3) 1960-ci illərin sonunda yeni vüsət alan etnik azlıqların haqları uğrunda mübarizə.

Beynəlxalq miqrasiya tarix boyunca hər zaman yaşanmış bir prosesdir. Buna səbəb insanların daha yaxşı yaşayış üçün başqa ölkələrə köç etməsi olub. Xüsusilə SSRİ-nin dağılımasından sonra yeni yaranan dövlətlərdən Qərb ölkələ-

<sup>1</sup>Verkuyten, M. (2004). Everyday Ways of Thinking About Multiculturalism. *Ethnicities*, 4 (53), 53-74.

<sup>2</sup>Beckett, C., & Macey, M. (2001). Race, Gender and Sexuality: The Oppression of Multiculturalism. *Women's Studies International Forum*, 24, 309-319.

rına mıqrant axımı ciddi şekilde artmaya başladı. Burada insanların əsas məqsədi demokratiya, kapitalizm və insan hüquqlarından faydalana ma idi.

Bu gün beynəlxalq müraciyanın müxtəlif növleri var. Bunlardan biri daimi müraciyyədir ki, dəha çox ABŞ, Kanada və Avstraliya kimi güclü müraciyanın yoldaşı olğuları xəsardır. Ancaq bu o demək deyil ki, bu olğuların gedən her miqrant orada həmşəsilik məskunlaşır. Gedənlorın bir qismi müayyən məbləğdə pul toplayandan sonra ölkəsinə qaydır, bəzən da yerli əhalinin miqrantlara xos olmanın münasibəti onları vətənə dönməyə vadar edir.

Bu baxımdan multikulturalizm və migrasiyaya anlayışları bir-biri ilə six bağlıdır. Bir sıra ölkələr migrasiyaya əngəl törədən amilləri aradan qaldırmak üçün mədəni müxtəlifliyi sökənən cəxmodəniyyəti modelə üstünlük verir. Avstraliya, İsvəç və Kanada kimi dövlətlər bu məsələdə öndə gedirlər, onların tətbiq etdiyi modelə görə, migrantlar getdikləri ölkənin mövcud mədəniyyətinə və dayarlarına uyğunlaşmaga məcbur deyillər. Adları çəkilən ölkələrdə migrantların müxtəlifliyi ev sahibi olan cəmiyyətin ənənəvi mədəniyyətinə və həyat tarzına töhfədən səvinilir.

Daha bir tödqiqatçı Ceyms Jupp hesab edir ki, multikultural yanaşma adları çökşen olıklarla sosyal forqların azalmasına ve devlet iddialarının barbor tamın olunmasına yönölmüş devlet siyasetidir.<sup>1</sup> Bu siyaset bütün qrupların barborlılığı principine söyleynir ve immiqrantlarla karşı ayrı-seçkilikle, ırıçılıkle mübariza aparır. Bu baxımdan önde gedən Kanada migrant statuslu etnik qruplara münasibətdə rəsmən multikulturalizm siyasi yüründən ilk Qərb olıklarından sayılır. Kanada dövləti multikulturalizmi konstitusional siyasiyədən dəstaklıyır. Kanada hökuməti hesab edir ki, immiqrantlara karşı toleranlıq onənəvi dəyərlərə təhlükə deyil. Əksinə, migrantlara dəyərlər bir investisiya kimi baxmaq lazımdır. multikulturalizm siyasiyə ölkə daxilində integrasiyanı asanlaşdırır və bütövlükde cəmiyyəti zənginləşdirir. Ölkənin təhlükəsizliyinə zorər vermək şartlı migrantlara özləndirilməyələrinin, onənələrinin, inanclarını yaşatmaq haqqı tanınmalıdır. Lakin bütün buların demokratiya və insan hüquqları çərçivəsində hayata keçirilməli, cəmiyyət multikulturalizm, yaxud demokratika, toleranlıq, yaxud insan haqqı kimi seçimlər qarşısında qalmamalıdır. Migrasiya siyasətində multikulturalizmin dəha səmərəli tətbiq olunması üçün atılmış olan bir şir zaruri addımlar var:

#### **1. Etnik münasibətlərdə inamsızlığının azadılması**

Migranstalar dövlətin münasibətləri kontekstində multikulturalizmə dövlət təhlükəsizliyi prizmasından yox, sosial-siyasi prizmadan baxılsara, bu siyaset daha uğurlu tətbiq olunur. Dövlət migranstları öz təhlükəsizliyinə töhdid kimi qayravarsa, istər dövlətin, istərsə də etnik azlıqların multikulturalizmə dəstəyi get-gecəcək azalacaq.

## 2. İnsan haklarına destek

Bir ölkədə multikulturalizmə dəstək verilməsinə nail olmaq üçün insan haqlarına mütləq hörmət edilməlidir. İnsan hüquqlarının ordusunu məsələsindən axşama varsa, miqrantları yönəli multikulturalizm siyaseti səmərəli şəkildə höyata keçirilə bilməz. Gərgədən də, multikulturalizmə qarşı çıxışların çox olduğunu bəzi Qərb ölkələrindən vətəndaşlar müsəlman miqrantların axımdından narahəti keçirir, gəlməsələrin liberal-demokratik dəyərlərə adaptasiya olunmaqda ciddi problem vasadılınan ilri şüururlar.

### **3. Migrantların müxtəlif ölkələrdən gəlməsi**

Migrantlar tək bir ölkədən yox, müxtəlif ölkələrdən kütləvi şəkildə galırlar, multikulturalizm mexanizmi daha səmərəli, daha çevik işləməlidir. Bir ölkədən gələn migrantların radikal ideyalar ətrafında qruplaşma ehtimalı yüksəkdir.

#### **4. Sərhəd təhlükəsizliyi**

Bir çok hallarda yerli sakinler migrantları dövlət sərhədlerini qorunma-sına təhdid əsaslı kimi görür. Nöticədə dövlət migrantların sərhəd adımas-nı ciddi məhdudiyyətlər qoymağa təhlükə olunur. Məsələn, 11 sentyabr hadisə-sindən sonra prezident Corc Buş tərəfindən iroli sürülsən milli təhlükəsizlik stra-tegiyasında ABŞ hökuməti xüsusilə Latin Amerikası və İsləm ölkə-lərindən galan migrantları qarşı ciddi tədbirlər görməyə başlıdır. Belə tədbirlərin tətbiq olunduğu ölkələrdə isə multikulturalizm siyasetinin somorali şəkildə yürüdürülməsi mümkünəzələ hala olur. Bu sababdan vətəndaşlar migrantlara sor-had pocuların kimi yox, ölkə iqtisadiyyatına yeni töhfələr vera biləcək poten-sial gü mənbəyi kimi bacaxğı özlərənən aşlaşmalıdır.

## 5. İqtisadiyyata faydaları

Yuxarıda qeyd etdiyimiz kimi, eğer ölkəyə axışan miqrantların iqtisadiyyata faydalı olduğu düşünürlərə, onlar dövlət nüfusun işləmənə olunaraq, həm ölkənin iqtisadiyyatını inkişaf edir, həm miqrantların rəfah soviyyəti artırır, həm də insanlarda multikulturalizm siyasetinin effektivliyinə dayanıqlı inam formalasır.

Multikulturalizmin migrasyon problemini dörnlendirdiğini iddia eden toplumlar da az deyil. Onların düşüncelerin Göre, multikulturalizmde ortaç madeniyet formalaşmış bilir, hatta zaman-zaman yerli, oğanları madeniyetlerle ciddi tehdidler özünü bürüze verir.<sup>1</sup> Meseleşen, İtalyan tıbbatçı Quirino ölü siyasi elitlerinin nüfuzlu nümayändesi Covanni Sartorinin fikirlerine əsaslanaraq, multikulturalizmin comiyət içinde etnik farklılıklar daha da şiddetlendirdiğini irəli sürür. Bu da, onun fikrincə, comiyətde ortaç dayarların, principlerin, məqsəd ya hadisənin zəifləməsinə sabab olur.<sup>2</sup>

<sup>1</sup>Grillo, R. (2007). An Excess of Alterity? Debating Difference in a Multicultural Society. *Ethnic and Racial Studies*, 30 (6), 979-998.

<sup>2</sup>Herbert, J., & al. e. (2008). Multicultural Living: Experiences of Everyday Racism Among Ghanaian Migrants in London. European Urban and Regional Studies , 15 (103), 103-117.

Digər tədqiqatçı Lavrence Vaylda görə də bütün mədəniyyətlərə və ənənələrə eyni dərəcədə tolerant münasibət bəşlənməsi böyük təhlükələrin ortaya çıxmasına təkan verə bilər. Onun fikrincə, inkişaf etmiş ölkənin əhalisi ilə inkişaf etməkdə olan ölkənin əhalisi heç vaxt bir-birini sona qədər başa düşə bilər, onların mədəni baxımdan uyğunlaşması qeyri-mümkündür. Multikulturalizm demokratik dövlətin dayorlarına hörət etməlidir ki, bu da bəzi möqam-larda dinin fanatizmının tügenyinəna aparırıq çıxara bilər.<sup>1</sup>

Araşdırmaçı Ingrid Bjarnadóttir bin möqaləsində Ingiltərə nümunəsini misal çəkir. Adıçəkilən ölkənin baş naziri Devid Kemeron 2011-ci ildə Mün-henda etdiyi çıxışda multikulturalizmin cəmiyyətdə kollektiv kimliyin formallaşmasına əngəl tərtidiyiini bildirmişdi. Kemeron öz fikirlərini ölkəsində multikultural siyasetin yürüdüləməsi sayında Ingiltərəyə axın etmiş müsəlman mıqrantların bir qismının radikal islamçı tarixötürün tərkibində gizli faaliyyət göstərdiyini vurğulamaqla əsaslandırmışdı. Sözdənən möqalədə müəllif keçmiş baş nazirin müsəlman və digər immıgrantları birləşdirə biləmədiyinə görə multikulturalizmə müharibə elan etdiyiini, mıqrantların integrasiya və qadın haqları kimi ingiliz dayorlarının dəstakləməyacəyi təqdirdə hökumətin onlara yardımını dayandıracığı, onlara münasibətləri kosacayı baradıq təhdidlər səsləndirdiyini də xatırladır.<sup>2</sup>

Göründüyü kimi, multikulturalizm təhdid sayan tədqiqatçılara görə, çox-mədəniyyəti sistem immıgrantların yerli mədəniyyətə qaynayan-qarışmasına mane olur, hərc-marçol, irqiliyi, ksenofobiyyəyə yol açır. Bu sabəbdən multikulturalizm siyaseti ciddi nəzarətdə saxlanmalı, hössəşləqli idarə olunmalıdır. Bu işin təzimlənməsinin bir yolu da mıqrantların yalnız özlərininkinə bənzər mədəniyyətə sahib olan dövlətlərə köçə biləməsinə icazə verən qanunların qəbul edilməsidir.<sup>3</sup> Mösləm, görkəmli tarixçi Veyner iddiyə kıl, orta əsrlərdə qıtalarası mıqrasiyadan daha çox oxşar mədəniyyətə sahib olan ölkələr arasında köçə təstüklü verildiyinə görə assimiliyasiyə prosesi da rahat hayatı keçirdi. İtalyan, ispan mıqrantların fransız cəmiyyətinə, yaxud da tərsinə integrasiyası ilə bağlı çoxlu nümunə var.<sup>4</sup>

Bənzər fikrin paylaşıldığı ölkələrdən biri da Yeni Zelandyadır. Yerli içti-maiyyət hesab edir ki, buraya gələn mıqrantlar onlara oxşar mədəniyyətə sahib olmalıdır. Yəni xristian ölkəsi olduğunu görə Yeni Zelandyada öz qoynunda xristian xalqlarını təmsil edən mıqrantlara yer verməlidir. Fərqli mədəniyyətdən gələn mıqrantları qəbul edərsə, ölkədə ciddi problemlər yaranıb bilər. Yeri gə-

mışkən, bir neçə ay əvvəl bir Avstraliya vətəndaşının bu ölkədə məscidə silahlı hücum çəkib onlara müsəlmani ibadət zamanı qatlı yetirməsi Yeni Zelandyada içtimaiyyətinin təhdidin ünvani göstərərək heç də həmişə haqlı olmadığını sübuta yetirdi.

Multikulturalizminqarşısını almağın dəha bir əsilli mıqrantları könüllü assimiliyasiyaya təşviq etməkdir. Bu zaman yerli mədəniyyətə integrasiya onla-rın qarşısına şərt kimi qoyulur, yəni mıqrant yalnız bu şərti qəbul edəndən sonra arzuladığı ölkənin qapıları onun üzünə açıla bilər. Bu kimi mənəsələr multikulturalizmi aradan qaldıra bilməsə də, bəzi cəmiyyətlərdə çoxmədəniyyətliliyin zaifləməsinə səbəb olur. Hərçənd yaradılan sini ongollar mıqrantların assimili-yasiyastından dəha çox qeyri-legal mıqrant axımının təkan verir.

### Ədəbiyyat

- Verkuyten, M. (2004). Everyday Ways of Thinking About Multiculturalism. *Ethnicities*, 4 (53), 53-74.
- Beckett, C., & Macey, M. (2001). Race, Gender and Sexuality: The Oppression of Multiculturalism. *Women's Studies International Forum*, 24, 309-319.
- Jupp, James. 1996. "The New Multicultural Agenda", *Crossings* 1/1: 38-41. – (2007) From White Australia to Woomera: The Story of Australian Immigration, 2nd edition, Cambridge: Cambridge University Press.
- Grillo, R. (2007). An Excess of Alterity? Debating Difference in a Multicultural Society. *Ethnic and Racial Studies*, 30 (6), 979-998
- Herbert, J., & al. e. (2008). Multicultural Living: Experiences of Everyday Racism Among Ghanaian Migrants in London. *European Urban and Regional Studies*, 15 (103), 103-117.
- Wilde, L. (2010). The Antinomies of Aggressive Atheism. *Contemporary Political Theory*, 9 (3), 266-283.
- Cameron, D. (2011, February 05). PM's Speech at Munich Security Conference. Retrieved November 07, 2011, from number10.gov.uk: <http://www.number10.gov.uk/news/pms-speech-at-munich-security-conference/>
- Burns, J. F. (2011, February 05). Cameron Criticizes "Multiculturalism" in Britain. Retrieved November 07, 2011, from nytimes.com: [http://www.nytimes.com/2011/02/06/world/europe/06britain.html?\\_r=1](http://www.nytimes.com/2011/02/06/world/europe/06britain.html?_r=1)
- Ingunn Bjarnadóttir (February, 2012). Multiculturalism, Security and Stability in the International System: The Case of Migration
- Weiner, M. (1995). The Global Migration Crisis: Challenge to States and to Human Rights. New York: Harper Collins College Publisher.
- Azərbaycanda Multikulturalizm. Bibliografiya. Bakı, 2016.
- Azərbaycan Multikulturalizminin ədəbi-bədii qeynaqları. Bakı, 2016.
- Azərbaycan Multikulturalizmi. Ali məktəblər üçün dörslik. Bakı, 2017

<sup>1</sup> Wilde, L. (2010). The Antinomies of Aggressive Atheism. *Contemporary Political Theory*, 9 (3), 266-283.

<sup>2</sup> Burns, J. F. (2011, February 05). Cameron Criticizes Multiculturalism in Britain. Retrieved November 07, 2011, from nytimes.com: [http://www.nytimes.com/2011/02/06/world/europe/06britain.html?\\_r=1](http://www.nytimes.com/2011/02/06/world/europe/06britain.html?_r=1)

<sup>3</sup> Ingunn Bjarnadóttir (February, 2012). Multiculturalism, Security and Stability in the International System: The Case of Migration

<sup>4</sup> Weiner, M. (1995). The Global Migration Crisis: Challenge to States and to Human Rights. New York: Harper Collins College Publisher.